

Göyçək Fatmanın Nağılı

Firidun bəy Kocərli

©Dünya Uşaq Ədəbiyyatı Kitabxanası, 1985.

Biri var imiş, biri yox imiş, bircə kişi var imiş, bu kişinin bir arvadı və bu arvaddan Fatma adında bir qızı var imiş. Fatma çox ağıllı və gözəl qız imiş. Bir gün Fatmanın anası naxoşlayır və qızına deyir ki, mən öləndən sonra dədən təzə arvad alacaq, o arvad da səni çox incidəcəkdir. Amma qara inəyimizdən müqəyyid ol, onu özün otar.

Qızın anası olur və dədəsi gedib özgə bir arvad alır. Bu arvadın da irəlikli ərindən bir çirkin qızı vardi.

Arvad göyçək Fatmanı çox döyüb incidirmiş. Fatma səbir edib, hər gün qara inəyi apararmış otarmağa. Fatmanın analığı ona yun, daraq verərmiş ki, çöldə əyirsin. Fatma yunu verərmiş inəyin ağızına. Qara inək yunu udar, sonra hazır ipi ağızından çıxarıb verərmiş Fatmaya.

Bir gün Fatma yun daradığı yerdə külək onun əlciminin birini götürüb qalxızdı havaya. Fatma bunun dalınca yürüyüb dedi:

—Qanadına qurban, yel baba, əlcimimi sal, baba!

Yel onun əlcimini bir bacadan saldı. Fatma evə girib gördü ki, burada bir heybətli qarı oturub, alt dodağı yer süpürür, üst dodağı göy. Qarı qabağına bir qurbağa qoyub onu siğallayır. Bu, div anası idi.

Fatma qariya baş əyib dedi ki, mənim əlcimimi ver.

Qarı dedi:

—Gəl başıma bax, sonra verim.

Fatma onun başına baxanda gördü ki, ilan-qurbağa ilə doludur.

Qarı soruşdu:

—Mənim başım yaxşıdı, ya ananın başı?

Fatma cavab verdi ki, səninki yaxşıdır.

Qarı soruşdu:

—Bu qurbağa göyçəkdir, yoxsa insan?

Fatma dedi:

—Könül sevən göyçəkdir.

Fatmanın sözləri qariya xoş gəldi. Qarı onun əlçimini verib dedi:

—Gedərsən, qabağına bir ağ su, bir qara su və sonra bir qırmızı su çıxacaq. Ağ suda çımərsən, qara su ilə saçını yuyarsan, qırmızı sudan yanaqlarına sürtərsən.

Bir də qarı öz tükündən verdi və dedi ki, mən sənə lazım olsam, yandırarsan, yanında hazır olaram.

Fatma tükü götürüb, necə ki, qarı demişdi elə də elədi. Qabaqca ağ suda çımdı, sonra qara suda saçlarını yudu və qırmızı sudan götürüb dodağına, yanaqlarına çəkdi. Elə göyçək oldu, misli və bərabəri tapılmadı.

Analığı Fatmanın gec gəldiyini görüb qızına dedi:

—Çıx, gör Fatma necə oldu.

Qızı çıxbı gördü ki, Fatma gəlir, amma elə gözəlləşib ki, adam baxanda gözü qamaşır.

2

Fatma evə gələndə analığı onu danladı. Qızın gözəlliyini görüb soruşdu:

—Harada sən belə gözəl oldun?

Fatma başına gələni analığına söylədi, o da sabahısı gün Fatmaya dedi ki, indi sən evdə otur, qoy bu gün də mənim qızım getsin inəyi otarmağa. Ana öz qızına yun, daraq verdi. Yel bunun da əlçimini götürüb qaçırdı və gətirdi həmin damın bacasından saldı. Qız əlçimin dalınca yüyürüb içəri girdi və qariya dedi:

—Əlçimimi ver.

Qarı dedi:

—Başına bax, sonra verim.

Qız onun başına baxanda qarı soruşdu:

—Mənim başım yaxşıdır, yoxsa nənənin başı?

Qız dedi:

—Sənin başın pisdir, nənəmin başı yaxşıdır.

Qarının buna acığı tutub dedi:

—Gedərsən qabağına bir ağ su çıxar, bir qara su. Qara suda çımersən, ağ suda başını yuyarsan.

Qız ağ suda başını yuyub, qara suda çımdi, daha da çirkin və kifir oldu. Anası bunu görüb Fatmaya bərk acığı tutdu və hirsindən az qaldı çatlaşın. Fatmanın acığına istədi onun inəyini öldürsün. Çünkü işlərin başı inək idi.

Bir gün arvad dalına bir-iki lavaş bağlayıb, üzünə zəfəran çəkib girdi yorğan-döşəyə. Əri evə gələndə bir o yana, bir bu yana döndü, lavaşı dalında qırdı. Əri soruşdu:

—Arvad sənə nə olub sümüklərin elə şaqqlıdayır və rəngin belə saralıbdır?

Arvad dedi:

—Bərk naxoşam, ölürməm, qara inəyi gərək kəsəsən. Mən onun ətindən yesəm, bəlkə diriləm.

Kişi istəmədi Fatmanın inəyini öldürsün. Amma əlacı kəsilib dedi:

—Qoy Fatma evdən bir yana getsin, inəyi kəsim.

Inək bunların fikrini qanıb Fatmaya dedi:

—Məni kəsəcəklər. Amma sən mənim ətimdən yemə və sümüklərimi yiğib bir yerdə basdır. Hər vaxt istəsən gəl o yerə, üstünü aç, orada bir dəst paltar və bir cüt qızıl başmaq taparsan.

Fatma inək ilə evə qayıdanda atası onu iş dalınca göndərib inəyi kəsdi. Fatma qayıdıb inəyini ölmüş görüb çox ağladı. Haray hara çatacaqdı? Inəyin ətindən heç yemədi və sümüklərini yiğib bir yerdə quyuladı.

Sabahdan xəbər çıxdı ki, padşahın oğluna toy olur. Fatmanın analığı yerə bir çanaq dari səpib dedi ki, bunları bir-bir yiğarsan çanağa. Yanında bir küp də qoyub dedi: bunu da ağlayıb gözünün yaşı ilə doldurarsan. Öz qızını da geyindirib-keçindirib apardı toyə.

Yazılıq Fatma qəmgin oturub başladı ağlamağa. Birdən qan yadına düşdü. O verdiyi tükü yandırıldı. Həmin saat qarı hazır oldu. Fatma başına gələni ona söylədi. Qarı dedi:

—Qəm yemə, tezlik ilə hamısı başa gələr.

Qarı ayağını vurdu yerə. O dəqiqə yerdən bir toyuq yanında cüçələri ilə çıxdı, darını təmiz dənlədilər, çanağı qarının gətirdiyi başqa dari ilə doldurdular.

Qarı Fatmaya dedi:

—Küpü də təmiz su ilə doldurub içinqə bir ovuc duz tök, o da olsun göz yaşı.

Sonra Fatma ilə qarı getdilər inəyin sümüyü basdırılan yerə. Buranı qazib gördülər ki, bir dəst zərif ipək parçadan libas və bir cüt qızıl başmaq çıxdı. Burada çoxlu qızıl da vardı. Qarı libası, başlığı geyindirdi Fatmaya və bir az qızıl, bir az da torpaq götürüb Fatma ilə getdilər toya.

Burada qarı dedi:

—Bu qız mənim nəvəmdir, qoyun bu da oynasın.

O, Fatmanın bir ovcuna qızıl, bir ovcuna da torpaq qoyub tapşırdı ki, analığının tərəfinə oynayanda onların üzünə torpaq səp, özgələrin tərəfinə oynayanda qızıl.

Fatma da çox gözəl oynayırdı. Hamı onun oynamağına aşiq oldu. Amma analığı tərəfə oynayanda torpaq səpdi, özgələri tərəfə oynayanda qızıl. Oynayandan sonra Fatma tələsik qayıtdı evə. Çox tələsdiyinə görə körpüdən keçəndə başlığından bir tayıni saldı suya.

Fatmanın analığı toydan qızı ilə qayıdış gördü ki, Fatma evdə oturub, öz tapşırıldığı işləri də yerinə yetirib. O çox qəzəbli idi.

Fatma soruşdu:

—Ay ana, toyda nə gördünüz?

Analığı acıqlı dedi ki, heç zad görmədik, bir günü qara gəlmış qız çıxdı, oynadı, özü də sənə oxşayındı. Biz tərəfə oynayanda torpaq səpirdi, özgələri tərəfə oynayanda qızıl-gümüş səpirdi.

Fatma dedi:

—Mən evdən çölə çıxmamışam, sən buyurduğun işlərin dalınca olmuşam.

Bir gün padşahın oğlu ova çıktı. Körpünün yanından keçəndə istədi ki, atına su versin. At suya yaxınlaşanda xorruyub su içmədi. Padşahın oğlu adam saldırıb çayı axtartdı. Onun içindən bir qızıl başmaq tapdilar. Başmaq çox zərif idi. Padşahın oğluna çox xoş gəldi. İstədi ki, nə tövr olsa, axtardıb onun yiyyesini tapsın və özünə alsin.

Çox gəzdilər, tapmadılar. Carçılar car çekəndə Fatmanın analığı eşitdi, onun əl-ayağını bağlayıb saldı təndirə və öz qızının ayaqlarını yuyub qazdı.

Padşahın adamları axtara-axtara gəlib çıxdılar Fatmagilin evinə. Çırkin qızın ayağına başmaq geydirdilər, olmadı. Soruştular ki, sizin evdə özgə qız yoxdurmu? Fatmanın analığı cavab verdi ki, yoxdur. Amma Fatmanın bir xoruzu var idi, bu xoruz başladı banlamağa:

Fatma bacım təndirdə,
Ayaqları kəndirdə!

Arvad nə qədər istədi xoruzu qovsun, olmadı. Xoruz sıçradı damın üstə, uca səs ilə banladı:

Fatma bacım təndirdə,
Ayaqları kəndirdə!

Padşahın adamları bunu eşidib, təndirə baxdilar; gördülər ki, bunun içində bir gözəl qız əl-ayağı kəndir ilə bağlanmış yixilibdir. Qızı çıxardıb başlığı onun ayağına geydirdilər. Gördülər ki, başmaq elə bil onun ayağına biçilibdir. Aparıclar padşahın oğluna. Padşahın oğlu bunu görən kimi canı-dildən aşiq oldu və yeddi gün-yeddi gecə toy eyləyib, Fatmanı özünə arvad aldı. Yedilər, içdilər, yerə keçdilər, siz də yeyin, için, muradınıza yetişin!

Veb direktor: Betti Bleyer
Mətni yığdı: Səkinə İsgəndərova
Veb üçün hazırladı: Ülviiyyə Məmmədova
AZERİ.orga qoyuldu: yanvar, 2004